

TƏSVİRİ

[Pravoslav Tea Rolling Machine](#) əsasən çay yarpağı büküm iş üçün istifadə olunur. Bükmə maşınının funksiyası fərqli çay yarpaqları üçün fərqlidir.

Çay ilə təmasda olan yayma maşınının hissələri çayın təmiz və gigiyenik olmasını təmin etmək üçün paslanmayan poladdan hazırlanmışdır.

Dəstək hissəsi, maşının düzgün işləməsini təmin etmək üçün güclü yüklənmə qabiliyyətinə malik yüksək dayanıqlı ərintili poladdan hazırlanmışdır.


Həssas dizaynı polad çubuq, yarpaqlara zərər vermədən çubuğun formalaşması prosesində çay şəklini daha da sıxlaşdırmağa bilər. Yüksək keyfiyyətli çay üçün əsas avadanlıqlardan biridir. Mis yayma çubuqları və mis haddələmə maşını təmin edə bilərik, ehtiyacınız olarsa bizimlə əlaqə saxlayın.

AVANTAJI

1. Genişləndirilmiş əl çarxı dizaynı, barel qapağının daha sürətli qaldırılması.
2. Maşının dayaq hissəsi möhkəm və dayanıqlı olan çuqundan hazırlanır.
3. Yuvarlanan barel, yuvarlanan disk və yayma çubuğu hamısı gigiyenik və ətraf mühitə uyğun paslanmayan poladdan hazırlanmışdır.
4. Hər bir maşının ən keyfiyyətli çay hazırlaya bilməsi üçün yuvarlanan lüləklə hər maşının yuvarlanan diski arasındakı məsafə fərqlidir.

PATLAYAN GÖRÜNÜŞ

得力机械



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	Eninə qol	..	Dəstək sütunu
..	Barel örtüyü	..	Yuvarlanan disk
..	Paslanmayan poladdan baraban	..	Əl çarxı
..	Krank	..	Dəstək çərçivəsi
..	Transmissiya qutusu	..	Çay boşaltma qolu
..	Transmissiya kəməri	..	Çay çıxışı
..	Sürücü motor	..	Dəstək ayağı

TƏTBİQ

[Çay yarpağı yuvarlanan maşın](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uygundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	30-90 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Çay yarpağı yuvarlanan maşın](#) spesifikasiyalar siyahısı:

Model	DL-6CRT-45	
Ölçü	910 * 1080 * 1280 mm	
Giriş gərginlikli	380V / 50Hz	
Çay diskinin diametri	885 mm	
Barrel diametri	450 mm	
Barel hündürlüyü	280 mm	
Uyğun motor	Güc	1.5 kVt
	Sürət	1400 RPM
	Nominal gərginlik	380 V
Barrel sürəti	52 rpm	
Ağırlıq	175 kq	
Paket başına maksimum tutum	15 kq / partiya	
Yaşıl çay tutumu	15-150 kq / saat	
Qara çay tutumu	15-30 kq / saat	

[Çay yarpağı yuvarlanan maşınların](#) hamısının spesifikasiyası .

Model	Barel Çapı	Barel Hündürlüyü	Tutum
6CRT-25	25 sm	18 sm	3 kq / partiya
6CRT-30	30 sm	21 sm	5 kq / partiya
6CRT-35	35 sm	26 sm	8 kq / partiya
6CRT-40	40 sm	25 sm	11 kq / partiya
6CRT-45	45 sm	28 sm	15 kq / partiya
6CRT-50	50 sm	28 sm	20 kq / partiya
6CRT-55	55 sm	40 sm	35 kq / partiya
6CRT-65	65 sm	48 sm	60 kq / partiya

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

Ətraflı məlumat



Qida d r c li paslanmayan poladdan hazırlanan DL-6CRT-45  ay yarpađı yođurma mađını, h r d st  t xmin n 15 kq, yađıl  ay ı saatda t xmin n 15-150 kq, qara  ay  c n t xmin n 15-30 kq yuvarlaya bil r.



Vida çubuğu oblique açılış dizaynı, barelin qapağı yuxarı qalxdıqda avtomatik olaraq dönəcək və səmərəliliyi artıracaq.



Türbin qurd dişli qutusu dizaynı, yavaşlama sabit və davamlıdır.



Kiçik və orta yayma maşınının qapağının bənzərsiz dizaynı, zolaq tipli çayın nisbətini artırmaq üçün döndərilə bilər.

FOTOLAR

Assistant
...Delix Tea Machine

力. 10520033767

Tea Rolling Machine DL-6CRT-45

Voltage: 220V 380V

Power: 1.5 kw

Barrel Diameter: 45 cm


Barrel Height: 28 cm

For All Kind Tea

15 kg Per Batch

30-150 kg per hour

Stainless Steel Type



L:91cm W:108cm H:128cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767





 Assistant
—delijx machine

DELIJX.COM



ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓